



**Azərbaycan Respublikasının
Auditorlar Palatası**

**2018-Cİ İL ÜZRƏ AUDİTORLARIN
İXTİSASARTIRMA KURSUNUN
TƏDRİS PROGRAMI**

BAKİ – 2018

*Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2018-ci il 12 iyun tarixli 301/2
nömrəli qərarı ilə təsdiq edilmişdir.*

**2018-Cİ İL ÜZRƏ AUDİTORLARIN
İXTİSASARTIRMA KURSUNUN
TƏDRİS PROGRAMI**

Programı tərtib edənlər:

Məsul şəxs: Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmmədov

İcraçı: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri E.Behbudova

Kursun davamiyyət müddəti - 40 saat

MÜNDƏRİCAT

1. GİRİŞ.....	4
2. Beynəlxalq Audit Standartları və onların praktiki tətbiqi.....	5
3. MHBS-ın yaxın 1-2 ildə qüvvəyə minəcək yenilikləri və dəyişiklikləri.....	5
4. Vergi Məcəlləsində 2016-2017-ci illərdə edilmiş əlavə və dəyişikliklər.....	5
5. İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi ilə əlaqədar son dövrdə qəbul olunmuş normativ aktlar.....	6
6. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı übarizə....	6

GİRİŞ

Ölkədə auditorların bilik və peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsi tərəfindən “2018-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı və qrafiki” hazırlanmışdır.

“2018-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı”nın strukturu istiqamətə bilavasitə aid olan mövzuların qarşılıqlı əlaqəsi nəzərə alınmaqla məntiqi ardıcılıqla qurulmuşdur. Tərtib edilmiş proqramda praktiki məşğələlər daxil olmaqla 40 saat ayrılması nəzərdə tutulmuş, buna müvafiq olaraq mövzular və onlara ayrılan saatlar müəyyən edilmişdir. Qeyd edilən mövzular üzrə əsasən praktik məsələlərin dinləyicilərə tədris olunması nəzərdə tutulmuşdur. İnanırıq ki, Tədris və davamlı peşə təhsili proqramlarında qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yeni hazırlanmış tədris proqramı auditorların ixtisaslarının daha da artırılmasına köməklik göstərəcəkdir.

Kursun tədris proqramı

Tədris müddəti: 40 saat

Mühazirə: 20 saat

Məşğələ: 20 saat

Mövzu 1: Beynəlxalq Audit Standartları və onların praktiki tətbiqi

- (230)- Auditin sənədləşdirilməsi
- (240)- Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti
- (300)- Maliyyə hesabatlarının auditinin planlaşdırılması
- (315)- Müəssisə və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
- (560)-Sonrakı hadisələr
- (700)- Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi
- (701) - Sərbəst auditor hesabatında əsas audit məsələləri haqqında məlumat vermə
- (705) – Müstəqil auditorun hesabatında fərqli rəylər
- (706) – Müstəqil auditorun hesabatında izahedici paraqraf və digər məsələlər paraqrafı

Mövzu 2: MHBS-in son dəyişiklikləri

- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu
- MHBS 9
- MHBS 15
- MHBS 16
- MHBS 17

Mövzu3: Vergi Məcəlləsində edilmiş son dəyişikliklər

- Vergi Məcəlləsində 2016-2018-ci illərdə edilmiş əlavə və dəyişikliklər

Mövzu 4: İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi ilə əlaqədar son dövrdə qəbul olunmuş normativ aktlar

- Azərbaycan Respublikasının Qanunları
- Azərbaycan Respublikası Prezidentinin Fermanları
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamları
- Azərbaycan Respublikası Auditorlar Palatasının qəbul etdiyi təlimat, tövsiyə, Şura qərarları, əmr və sərəncamları

Mövzu 5: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə

- PL anlayışı: mahiyyəti, xüsusiyyətləri və yaranma tarixi
- Auditorların PL/TM Qanunundan irəli gələn vəzifələri və bu vəzifələrin icrası ilə bağlı nəzərə alınmalı olduğu tələblər
- Auditorların nəzərə alması və izləməsi zəruri olan amillər. Kredit təşkilatları vasitəsilə aparılan əməliyyatlar.
- Azərbaycanda PL/TM dövlət siyasəti
- Azərbaycanda PL/TM sisteminin institusional əsasları.PL/TM qarşı Azərbaycan qanunvericiliyi

- PL/TM üzrə yoxlamaların aparılması nəzarəti
- PL/TM sistemində beynəlxalq maliyyə kredit təşkilatları (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s.)
- PL/TM qarşı mübarizədə xarici ölkələrdə istifadə olunan maliyyə monitoring modelləri
- Daxili nəzarət sisteminin PL/TM qarşı mübarizə prosedurları
- PL/TM əlaqədar qeyri-adi sövdələşmələrin əlamətləri və onların aşkarlaşması kriteriyaları
- Qloballaşma şəraitində PL/TMM-in genişləndirilməsi imkanları
- Maliyyə transaksiyalarında şəffaflığın yüksəldilməsi yolları
- Maliyyə və qeyri-maliyyə təşkilatlarında PL/TM üzrə yoxlamaların aparılma qaydası
- Maliyyə Monitoringinin analitik informasiya təminatı
- Maliyyə fırıldaqlarının sistemli təhlili

**2018-Cİ İL ÜZRƏ AUDİTORLARIN İXTİSASARTIRMA
KURSUNUN TƏDRİS PROQRAMI**

PROQRAMIN TƏDRİS MÜDDƏTİ: 40 saat

Sıra №-si	Mövzuların adı	Cəmi		
			Müh.	Sem.
1.	Beynəlxalq Audit Standartları və onların praktiki tətbiqi	14	7	7
2.	MHBS-ın yaxın 1-2 ildə qüvvəyə minəcək yenilikləri və dəyişiklikləri	8	4	4
3.	Vergi Məcəlləsində 2016-2017-ci illərdə edilmiş əlavə və dəyişikliklər	10	5	5
4.	İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi ilə əlaqədar son dövrdə qəbul olunmuş normativ aktlar	2	1	1
5.	Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə	6	3	3

İstifadə olunmuş ədəbiyyat və materiallar:

1. Keyfiyyət nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar toplusu 1-ci və 2-ci cild
2. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 24 may 2016-cı il tarixli 276/2 sayılı Qərarı "İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi"
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
4. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu